

## **SEOLİT VƏ NEMATİK MAYE KİRİSTAL ƏSASINDA KOMPOZİTLƏRİN HAZIRLANMASI XÜSUSİYYƏTLƏRİ**

**Q.S. Abdulbəyli, Q.M. Bayramov, T.O. Qəhrəmanov**

*Bakı Dövlət Universiteti*

*qudret.abdulbeyli@mail.ru*

Seolitlər – dəqiq müyyən olunmuş məsaməli karkas quruluşa malik, yaxşı məlum olan qeyri-üzvi bərk cisimlərdən ibarət materiallardır. Son zamanlar onlardan katalitik qazəmələgəlmədə, onların ayrılması və saxlanması üçün istifadə olunur.

Mikroməsaməliliyə nəzarət etmək üçün metalüzvi karkaslar və kovalent üzvi karkaslar işlənib hazırlanmışdır.

Məlum olduğu kimi, seolitlər özünü əsasən açıq məsamələrlə xarakterizə edilən nizamlı düzülüyü sferik məsamələrdən ibarət olan sıfırölcülü (nöqtəvi) nanoreaktorlar kimi aparır.

Müəyyən edilmişdir ki, seolitlər  $M_x^{I}M_y^{II}(Al_{x+2y}Si_xO_{2x+4y+2z}) \cdot nH_2O$  tərkibli karkas tipli alümosilikatlardır. Qeyd olunan Ümumi empirik formulasındakı  $M^I$  və  $M^{II}$  – seolit boşluqlarında olan qəlevi və ya qəlevi-torpaq metallardır.

Müasir dövrda seolitlərin 150-dən çox növü sintez edilərək öyrənilmişdir. Seolitlərin üçölcülü quruluşu  $TO_4$  ( $T=Si$  və ya  $Al$ ) tetraedrlərdən ibarətdir. Seolit qəfəsinin müxtəlif tipləri bir, iki və ya üçölcülü kanallar sisteminə malikdir. Tətbiqi baxımdan seolitlərin vacib xüsusiyyətlərindən biri də sadə molekulların daxil ola biləcəyi kanalların effektiv enidir.

Seolitin qəfəsinin tipini bilməklə seolit tərəfindən adsorbsiya olunan molekulun ölçüsünü müəyyən etmək mümkündür. Belə qiymətləndirmə təqribi xarakter daşıyır, adsorbat molekulunun ölçüsü və məsamənin diametri şəraitdən asılı olaraq dəyiş bilər. Seolitin məsamələrinin ölçüsünə temperatur və istilik rəqsetməsi də təsir edir. Sənaye əhəmiyyətli seolitlər əsasən sintetik seolitlərdir: A(LTA), X(FAU), Y(FAU), Mordenit (MOR), ZSM- 5(MFI), Beta(BEA), MCM-22(MTW), Seolit F(EDİ) və təbii seolit - Şabazit(CHA), Erionit(ERİ) və Klinoptilolit(HEU).

Nematic maye kristalların müxtəlif nümayəndlərini seolit məsamələrinə daxil etməklə onların ölçülərinin təyin edilməsi imkanlarını təcrübə olaraq araşdırılmışdır və onların əsasında kompozitlərin hazırlanmasının xüsusiyyətlərini araşdırılmışdır. Maraqlı nəticələr alınmış və müvafiq izahı verilmişdir.